


MOLLA - НАСРЭДДИН

№ 10

Молла Наср-Эддин

Күмөті 15 кәріп



Oryclyk kampanjası



Әсріләеміз дін алиmları



UNVAN
Bağı, qəhnəz
posta: 'gurz'
si № 64
Telefon
№ 40-83

8 Mart kadınlardan qunu

By qun-jə'nı martın saqqızincı quni bejinalıq
laçlı kadınlardan qunu!

Diqar taraldanda by qun burun islam alamində
Rəməzən qecələri ahı ibadətlərinə asasında inş
min müsləman kadınlartın "biqə ja allah çağrın
qunuvar.

Va laqın by-heç biri birini tytmədi:
laçlı kadını — hərə
Ehja kadını — hərə

By hal hamıçılıq davam edə bilməjəcəq by
ols bilimliçəq qı laq bacınu birləndi dən
laçla qetsin, o bəzək qecələr səlin jyxını, ezzən
həram edub axırında gilman "xətərmək" məşəyli
olsyn.

By işl dünja işti-ışti, dajanyb dýra bilməjəcəq
Ja by ony ez tarafına qəçəq, ja o byny.
Necən məmə'nın müsəlmənlər deñir — ja ag
laq kara laqın basıçak ja kara laq aq laqın.

Pas hançı, basıçak!
Diyadıda taq bürə' kyr'va var qı "əcməni" sur
kuvvatı ona təbə'dürər.

Ü da insanıñarı jödealtık zəhməti.
Öncün da bejinalışlı zəhmətqoş kadınlardun
jasıntı mukabiliñda biqə ja allah çağrın məmə'nın
kadınlardı, dajanyb dyrabılımlaşçaq.

Jasıñarı — bejinalıçlı laçlı kadınlardı!
Jasıñı mutlak kadınlardır azadılık!

Molla nasreddin.

Molla Nasreddinin TƏKVİMİ

Mart

Qun sahut beşən şədakika qeçəndə
butur.
Həmin vəkildə da camı' oryc dyan
tar aqlıak atur.

Pancənba

Mart
8
Cum'a

By qun bejinalıçlı laçlı kadınlardı qunu
du dur. By qun minlər islam kadınlardı
uzi açıklärə koştylyb qunah kazan
nan qunu dur.

3ənba

Mart
9
Bazar

1826- Tolstoju təvallüdü.
Hejli çər aqık dildə jazidikəna qura
çek ahrəlli olmuşdu.

Mart

10
Bazar.

1896. Məzhyer alim Pasterin vəfatı.
Çığçəq azaruna aleg raptı, amma hejli
imansıəsi oldu.

Mart

11
Bazar ertəsi

1905. Japoniya ilə suhə bağlanması.
və Nikolaij dajınu Raspoutine, birlərdə
gələt edib dala başlananam" diması.

Mart

12
Təq

1918. Ingiltərə taraldanı Başqınlı
zəbtı (Ah geridi salırları)

Mart

13
Çəhərənba

1914. Cahangırlıq muharibəsinin baş
lanıması, və milionlarca talal olan zah
maqasları Nikolaija 2-nəti.

"Nəzər kyr'an"

(Qefisə)

Məscid, evlərdəgi: arqəq, dəli hejvanlara bək!
Naar kyr'anları qer, baadəqi: kyr'anlara bək!

Saxlar ahıja qəca mə'mun qıslar jatmijarak
Əldə təsbeh dolanır, ziqrələr nyr saçarak
Xor səsindən titrər ara, moləqlər kaçarək
Juz dityb qəjərə birdən hamist: jol aqarək
Mədəni əsrdə hejvan qibi insanlara bək!
Naar kyr'anları qer, baadəqi kyr'anlara bək!

Çaqılıb ulquca basılar, denəraq bül-kəbəga
Vyrtylb dal kabagi, juzları bənzər salaga
Buqulub çərəfa Zeynəb xala deməsə jymaga
Duzdu çəkkallarıncı: sag, solyna, fəzli ağa
Baş, kırçıl, çənəsi tuqlu müssyrmlərə bək!
Naar kyr'anları qer, baadəqi kyr'anlara bək!

Açılıbdır by qeca juzlərə rəhinət kapısı.
31-jə, sunnija, məmurlular connat kapısı.
Ərə vələdəgi: al ek, mahabət kapısı.
Na için var pyla bəki ciblətə həmjanları bək!
Palana, noxtaja bəki! kürmüzə sakalları bək!

Dabana çəldik zələ.

Xəstə xanalarda



Qəncə — misri xəstə xana (zarazni balnitsa) saxxozişlər və xəstəxana
laçlıları xəstələrə veriləcək sudan kajımganlı, xamasını, ezelri jelj
çəkəcək altınlı silvyn xəstələrə verilir. Jeməgləri pis olan xəstələr
bir canazaya dənəmülər.

Əsil mysyrman

Qant Syra üzvlərindən Əlis kadar qiañ na orycyny jejib na
Novryzof (xoçlu) lap əsil mysyr-
da namaz kılınmadan və məscid
mandır. Anadan olandan by vəkət qetməqdən kailbdidir. Məsədi had

Həzrətin zuhyri

Adəl by zəlum oğlynın ira
nında na jaman adamlar vəz
dogydandə nəhəng dərjədə olar
məs, həkikətdə iran bir dərjə və
onda olan "Allim"lərdə nəhəng
dir.

Məzəhdə mukəsəd qən
"Afifat zərk" gözəsinin (228)
105 - ni təvəkkələdən nuxsəsində.
Agaj Əbul Hassainələsini bu
tun bir şəhifəni "zanit" edib bu
tun dunja juzunda jazan: 400,
000,000 nəzət dəzəqinə olan my
syrmənləri, "Məzəlli Həccat sabi
bazzamənu" anadan olmasında 109
aci illi müasəbəti ilə təbriq və
təhnijot etdiqən sonra onlara
beşlər bir lajla çalır. "Ancak həz
rətin zuhyri by vəhdənijət məq
tabının səqirdərləri ibtidə madra
salardan, alħadlaalanı, təmək də
rulunynina jetirəcqədird."

Dogruluz bizim gözətləri
oxyjanada adam heç həjəcən qai
mır, və oxydykcədə allahın ina
mın, dəccalın, zuhyri janın bir
səj olmasına inanır. Jena frəz
alimləri, jena İran gəzəlesi, ja
zəstən afitəb şərk (?)

Deməq olmaz

Səhifə ittifikasiñin sədri Jazi
Sikofsqi özü həm dia texniki
həmdə komitə sadridi. Özü la
lıdji jerdə arvadı. Vəljanlı şə
stralıq və kardası. Valodjanlı
dia texniki xidmətçiliqinə kolyma
dır. Halbyqı avrəndən by iadə
bir miskaldə olsyn ixitsi. Jok
dər, mutxassisi sestralar isə bə
bos iaslı quşuları qazməqdədirler.

İtifak uzu olmajan bir kar
daşlında Naxçıvan Səhifə
Komisari, idarəsində statistik və
zifasına kolymaşdır. Zəhmət b
izəstən by iadən heç xəbəri yok
dir.

Molla əmlı ajrı, bir fiq
qalmajınız ha, lı byna köhymbzə
lik deməq olmaz.

İş adət

TƏBRIQ

Əlqəmizdə olan nüksənləri, bəyiq muvəffəkijətə kəldirməgə çəlçən möhtərəm Vəzka (Vışnə) gəzifatı-nəzrinin bir illiji munasabəti ilə Molla Nəsrəddin idarəsi əməqdaşları, ixtisas ilə təbriq edirlər.

Hyri və gilman

Hyri - by mə'lüm bir sej dur: pasgilman na dur?

Cəmi mə'mun müsəlman bəndərlərindən mən uzaq istəfərim: bərada maksad nə təkədə satas-mak na dına dolasam dır; təq-e maksad - malabət qasf elməq və məsələni aşqara çukarmak-dır.

Səhbat byradadır qı dunja jaranandan by quno taq basımı, aqsa salyb elə ha-de-jiric hyri va gilman, əmma heç də dəfə oolsın uləmələrin bərindən sual etməriq qı xyb hyri by mə'lüm ja'nı behətdə mo-mta qılınan ojnaşalar.

Əmma pasgilman nadur və qimdon etdirürür?

Nagı!

Jadidmədər, rəhmətiq alam böyük nəkl edardıqı məshyər muci-tahid 3eý Murtaza əsərinin zəmanında Məzandaran mezasında bi möjiti tapılmışlıq heç by insanlar sabahati jok imla. Məj-jitlə ajaklarından durnakları, inq-ajrı, qibli, bəndəndən insan bəndəndən çok bəyiq, canab muci-tahid xəber vermişlər qı Məzandaran mezasına bələ məmə-jit tapılmışdır.

Muctahid bylyymyadıqı o Qarbaləhdə İmam Hüseynə nəməq-ədən, za'far cinn hazırlarınlın möjtidi, əljühənnələr qəşqə by elu na'ati çok colat və dəbab-dən dəfn edənlər qı cinnlər in-sənərə azıjı, Jeliməsin, jokşa cinnlər iranı dagıdar, alħasıl "muctahid" canabları-

Vakean - mə'sələ o kədər də asan daqılı.

Əqar san desən qı hyrillər qıllardan etarı olan qibli gilman-larda ortdən etarı jaranıbdır onda mə'sələ necaqi lazımdı, həlli olymır, ondan etəriq beləhdə jaşlan mə'mun müsəlman qıllarınin çok hissəsi gilmani, kojib hyrillər majlı olmırlar,

Bir nuqtə də byradadır qı gilmanların cam'lı balaca oglan Jeəda dular: onçunda insanlıq ag-ı, qasmırıñ onlar behətdə jaşlan arvatalara lazımlı ola bilər.

By baradə din alimlərindən

məsləhət hallını qəzliyəcəq.

İmza: Behist

Hacı əmi umiddə

Kadınları bajramı, munasabəti ilə Azərbaycan şəhər huqumatı barpa olandan sonra Hacı, Gəsər bəy dəjərlər mallarına dolyan bəyiq dəqəqənələr, jıgarak bir evda qızlaştırlı.

Odryqı ezenur bir qanara çəqəməq istəjan Hacı, dəjə, 3-nclə huqumat zavodu, karalınsa bir balaca çartma duzaldıb fələr hə sabına jaşamagi, karar almışdır. Ləqin məsələ binyňnə tamam ol-majırdı, cünqu Hacı, dəjə, by ta-rəfdən işlə bir azacık duzaldon qibli olımağusada o bərə tarəfdən qerdə qı birinci dəfə olaraq 3-qıda 8-mart kadınlar bajramıjakus lasır. Hacı, dəjənün 4 avrat saxlaşdı, jerli gözətədə jaşılmışına qıra haman qun kadińar so-bası Hacı dəjəja bir təhar çəqdi və arvataları, işləndən alarak ləs qəndarı.

İndi o tarixdən 7 sənə qə-çir. Hacı, dəjənin arvataları, işa-hal həzirdə kadińar kylby ar-tellində qalısmada və ez zəhmət-işlər işlə jaşamadırlar. Ləqin Ha-ci, dəjələr işlə jenəda. İnsaalaħ bir təhar olar deja ummida-durlar imidi işi sańlı, kadińarlar bajramı, munasabəti ilə man arzy edardıqı Hacı, dəjənin arvataları, 7 il əvvəlçi zindənda jaşađı, kla-rı quni jada salajıtlar.

Sag olsyn azad Azərbayca-nın azad kadunuń.

Cıra dytan

Qıldı-qetdi

Qıldıda, qetdi da məhər rəməzən Qırmızı 3eý Gani naaz ehsan Oldy məsciddə fəsət bir qun as Jaglıdı, biglərini pır-cavan 3eý etməzdi byny hiç quman Na jəmən qırılara kaldi, ov bası

Zindik

"Bildiriş"

Bynyn ilə bütün Azərbaycan-də jaşşan əlləri hanlı, iranlı, mukaddas və mə'mun Azərbaycanlı bildirilir ki: har qas-neçə qun oryc dytyb, neçə dəfə gusi edib, neçə dəfə sigasının janında olyb, neçə ruqət namaz kılıb və nə kədər təhərat alıbsa, əz adı, və familiyaları, ilə bərabər asağıda adılar, jarıclar kəzə muvaqqıflarımızı kejd edirib jaz-dırular və anqətə doldyrıb kabz alınlalar. Əqs syratda cənnətə by-raklaimaqıclar.

K e j d: muddət 15 qundur. Cənnət kommynxoz muduri: Mıllatlı.

1. Qəncəda: Sejid Hasan-agə

Saljan mollalari, arasında ləsizliq



Qəntli - (Molla) Molla rəcəb by oryclyq zamanında zəhəri köy hərə qedirən?

Molla Rəcəb - aj qisi 3əhərdəqələr dindən çıktıb qedirən qərum qontörədə bir is taparammı?

Qərdum jyxymda?!

Dunən məni jyx aparmı-da, birdə qərdüm 3əqibə bəyiq məscidin kabagundan, qar-hov-zyn janından, Marhym Bəyiq Ağa və Mirzə Cabbar kabərdin hasılların kovzıyyib qıma işlələqətlərin və dejətlər qı qıya bəyiq məscidi fahrlar mərisf evinə çavırıqlı istiştir; jəkin qı o zamanda bizim zirehimizdə plana düşəcəq və qələrürüb bajırı

ataklardır; elə by dəlikdən məhrəbin içindən on bir aslan üzərinə hucum etdi və kan tərin içində jyxymdən ojandır.

Mukaddas adamları, jyxida qərməq xejiridə və bizim fələr-larda məscidi -flan toxumnilə-clarıclar, iakin bilişəm amma.. jənədən juraqın demədi. Əzüm-dan mənə bir xəber.

Makəj

Əlamət

Tehranda çıxan qızı gaze-təsi bər hadisə jazmudur qui ira-nın sahə casabasında Husein adlı birinin arvadı, bir yaşk do-gyryb smma yagun qəzələri joku-fat yagun alının orla-sunda bir əlamət varmaqı yagun qəzu olacaqmus. Yagun byrn-kyə dindigüna oxarmıla və ya-sıqı əlləri ajaklarından qızı yzim imis. Yag dogandan 2 saat sonra foltıvılgı.

By xəbər etdən aflatən sark-gazeləsi, Ərdəbil, Hamadan yla-malar, hətta bizim 3eý Gənibə by badisən Mehdi Kaimin zu-hyrinə bir əlamət qibi qəstirir. Allah ezu saxlasın.

Oryc dytan komsomollar-

Xoq qand komsomollar, al-lahın atajındən bərə japa-smakda qanlılınlardan qəri kalmalırlar.

Komsomolçı, Ja'kyb Hacı, Əli Əbərə ogly, Səfar Xəlil ogly və Abbas Həsənə məhəqən oryc dytmakda və məscidde namaz kılmalıdırular. Hətta qışlaq namaz kıldırda sapkalarının ka-bagi, alınlınların muhər japa-masına mane' oldığı üçün kazi-roki dəla qövirlər qanlı xuzı ilə namazlarını, kılıb allahı su-qur edirler. Allah bejla komsomolların sajını, artıq elsin.

Məzdi İbad.

Na dejirsiniz elajim.

Masazır qand mollası, mollə almas məscidələrə oşeqi iclasına qırımqı, istidiqə avratırları on iclasa bərakmaya kövmədir.

Molla demətiq: ayt canim oryc dymtaran, namaz kalmaram, na-de-səniz allahda inməmərlər, na-de-səniz elajim anək manı koj-nıza yaxınlıqda evindən iclasa da-xıl olym, Ançəli avratırları jenə kojmamıllar.

Pədlik.

Kybadan

Bist jəqqum

“Bist jəqqum” da bazar bağlı
va pazar a jin idi.
Quça bəa-məscid döly biqar ohlu
din idi.
Həpsinin təsbili, Züqri quir idi
təljin idi.
Kargu allahızlara dilsizlərə tav-
hid idi.
Ətra qusqun, təbəl, əhmək bir
surə bəd bin idi.

Möhümətyarlar:

Syraxandı, fırkaçı Əli Jusuf
Əliyev 3-cə dənə arvadı var.
Hər uçuda çadralıdır. Taq birca-
da armanı arvadını müsama-
raja qoturları vəzələr.

5 - neç fırka azazı uzvu Hu-
sejə Rza oğlu jezdni ilə dava
cəqirgi no üçün bacısunun çar-
zatını atdırır. Həla vərci dütib
namaz kılınmalıdır.

Talı Ağa Əmi arvadının
başını aqmaga razı olmır. Əb-
dül Başdarım oğlu 2 arvadının
iqisində qızılı saklajıqı qorun-
lar deməsin, arvadının çadrasını
atdır. Qılın səfəri deñi arvadının
iqisindən naxxır. Molla amı, bə
fırkaçıları na deñisər: **Məsələb**

Bejəl jaxşadır.

Baqı muttakid Pedagor Tex-
nikymında peçəlri və kədər jan-
daları qıtlarda istən paltö
lla ötüşürler. Sarın qalmış ucun
pançaların sonuncu işsələrinini
kəjtürürmərlər. Ümumi jatacığın
içində və kədər kar varı qıraq
kənun içində itib tapşırılmışdır.

Kona'at illə məbarizanı ezi-
dib tələbələrin pulsularını tez-
tez judurmuşlardır. „Hud-Hud”

Bela qetsə heç zəd

„Molla Nasreddin” qulqılı
qunda aqzına ləməq iken kovyt
atlıca jel (quclı oldğundan)
vryb aparırı; by zamanda sory-
ayırlar, „na-jıjıstan?” cavab
verirqi bela qetsə heç zəd im-
mida by mosyl rüyələri dalbadal
o kədər əsləstələri çəqirərək byn-
lərdən xəbər aliñdəq. „Na-
kışırıñsuz?“ cavab verirler qı
„bela qetsə heç zəd“

Məsələb

2-2995 Nə-ly təlikə

Bizim idarəsi Baqdan jen-
huryatlaşdırıb, təlikə qolmuşdur.
By təlikənin məzmunından ha-
tılıq heç qas bas çıxarılmamış
Təlikə by əzəl vəzəl vəzəl vəzəl
etdiyən, təsəvvər etdirilən
əzələnən qazançlıdır. Hər
qas by başlardan bir xəbər bi-
lib. 3aqıja malymat verəsə, məscid
ləhənə tabligat mövcidi kyran
məhəmmədən təqisi məhtəmət
Mystala bojnıq aqşı və adama hədiyyə
qondəriləcəqdır.

Har sejə jetən.

İdarəde:

Təsdiq olnamadı.

Məcmiyənim 6-ci nomra-
sında Naxçıvanla „şorgan otel-
xidmətiçi Hamidin meşxanada
daima sərxos olsagyldı dərə oly-
nu adı.

İndi oradan aldigımız rəs-
mi məlumatdan Hamidin sərxos
olması, təsdiq olynnır.

Xəbərdarlık

İdaramızə məkalə və xüsusi
si möqyib səndənləri xəbərdar
edir ki qızı sələkliş və cizma
kara xatılıq jəzelən jəzəltir, biz
oxymyryk və cibul tyllamaka
məcbur olyryk.

Məzidi İbad

Molla-Nasreddinə Abyna olmak zərtləri:

Idarə və məssəsəsalan üçün		Zəhlətəqəs və xidmətçilər üçün	
bir ajılık	80 kapıq	bir ajılık	60 kapıq
uc	2m 10	uc	1m. 80
altı	4m. 60	altı	3m. 50
bir ilij	9 minat	bir ilij	7 minat

Taq nəsrası bar jəndə salıcı alında 15 kapıqdır

Zəhlətəqəs və xidmətçilər hər bir poçt şəhər məcmiyəməntərə
kəbəf etməyə idarəmər tarafından vəzifələr.

Zinəvət qıçısında № 14, Kommunist gəzətində mə-
mətəmətə abyna kəbəf olynyr.

Uvan: Baqı, Qəhrəmanlıq qıçısı № 64. Baqı, Şəhər kontorcası və Nə-

ya beton kasa qeqə, abyna kəbəf olynyr.

Rejik U. İnfaz məsələsi kəndi idarəmət Baqı, Şəhər kontorcası № 64
və beton kasa qeqə, abyna kəbəf olynyr.

Şəhər kontorcası № 64.

Məsələb

Hədis kənsi.

“Əlməndu ulamai aifələn min
dəm suhdai.”

Ja'nı allmlar murəqqabı za-
hidlərin kəndindən aifələr, və bir
hədidsənən bejəl varid olybdırqı:
har qas bir mollanın Janından
camı' abbas qıtabi oxuya, allah
onın juzunu rəhəmti kapılarından
70 kaptı, agar və mollanın Janından
evina kajdanda anadan fəza
dogmaya qumahsız bir çöçük qıbi
kajdardı və allah oxuyğı qıtabilin
hər hərfinə bir illiq savab verər
və allindəq qıtabin hər vərəkinə
behəstdə bir soħar bina edərqi hər
zəharın bejuqluqu on by dunja
bejuqlınlıda olar. Bəli by sezo-
rin hamısı, doğydr, inanmam
qasərdir. Deməli bir nəfər ada-
mın jəzamagınə bər evda uç
metro jər qıfəqət edərən oxuy-
dygy qıtabin hər vərəkinə mu-

Telegraflar.

kebit bir sehri ne ejor qı beləq-
lujunda on daşa by dunja bejuq-
lujunda ola.

Ammə kolbi karalar byna
inanır və dejirqi mollalar by
cur jalalar ilə avam laçı və qan-
lılıq kyləkləri, doldırıb hə-
misi, bəzi sarıkları dilənci ka-
jurdular, albət by qarxanalar
tiqənlər insanları on mukaddas
va an jorılmaz rəhbərlərdən qı
gark ahtının boynuna atuluk hakki
kojmalar.

Hər cibqırda kojma qı by mollə
fləndər. Nəki edidi əfsənlərin həpsi ja-
landır. KU qandına hər amridə ez ak-
lini rəhəb. Yıq ol sezaqim, sıdkı ez akline
iandır. dələ vər Zəndik.

Oryçlyk başlanğıcında bari
2793 nəfər arvat desqulubdur.
Arvat deqənərin sajını, azaltma-
ga çalıcları.

Başməkçil mürid Əbdül-Əli-
nın yzyn sakallı, ilkiyik məstil-
lini doladıqdan butun sah-
şəven möhəlləsi neçə qundur qı
karalınlıda kəltibdər.

Fatihliq joldas bes kuzlü və
dərt xalça verib bər arvat aldı.
By ummidü qı arvat qunda bir
vedra sut verəcəkdir. Koca Hejvarə.

Nəxçıvan xəbərləri

qandan kazanc etməqdadır.

Axýndyn alıa verisini ma-
laqlar tətliq etdiqədə agur alıb
junqul və ycyz alıb çok balıa
satdıqını, məjdən qıçarək kat' etmislər qı məscidi mu'arif evi
edib axýndyn məscidi kazancını
əlinində çoxşartsızdır.

„Hud - Hud“.

Havalər çok sojyk oldıgy
uçun camahət Hacı, Huseyni
va Hacı, İbrahim Xalı qıbi ha-
ciların rəhbərləri ilə məscidi j-
mələk oryçlyk quntularını ibadat
qeyrildir.

Pea namaz Hacı, Abdulla
Axýndyn işi by il çok jaxşadır.
Həmin məsciddən, hamida du-

Dirilir

Qundənləq hadisədə bildirilir
Ditybər həftədə bir juz zylikan
qərasan by hara jərləndirilir
Jokdır-ll qədi-sajından nulksan
Sanqı har qun qəberənlər dirilir

Geçmiş millatların alları evinden kaçanlar, elin ve san'at dalınca qədidiqda müsulmânların məscidinə kaçanları isə ancak ugurluk dalınca qədirdir.

Zirə qənt məscidində



Molla — (kocalara by ramazan qunlarında qəndin xəki haradadır məscidə qalmırlar?)

Kocalar — camaət by saat tojyк ečə va bağlarıñ taxta kapılarıñ, ogur lamakla maşgylidərlər.

Müsulmân mahalləsində çoräq nobasında oryx dytanları kohaga salular.

Çoräqci duqanlarında



Çoräqci — ej camaəti! kojyn oryx olanları jola salak.